



XALQ QƏZETİ

№ 33 (29005) 10 fevral 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Dövlətimizin başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladı və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların və eləcə də ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlərin icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirdi, bunun əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi olduğunu dedi. Prezident İlham Əliyev

bu il Samur çayı üzərində körpünün istifadəyə verəcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirdi. Dövlətimizin başçısı bu gün Hacıqabulda "QAZ" avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağını əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlıqla bağlı yol xəritəsi çərçivəsində əlaqələrin perspektivlərinə dair səmərəli müzakirələrin aparılacağına əmin olduğunu vurğuladı.

Azərbaycana səfərindən məmnunluğunu bildiren Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkin ölkəmizə hər geliş zamanı Azərbaycanın ayrı-ayrı bölgə və şəhərləri, çoxlu sayda gözəl

rəngarəng yerləri ilə tanış olduqlarını bildirdi. Maksim Oreşkin Azərbaycan Prezidentinin ötən il Rusiyaya rəsmi səfəri zamanı təsdiq olunmuş yol xəritəsi üzrə Azərbaycanla fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğuladı. Rusiyalı nazir Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gediş-gəlişi ilə tanış olduqlarını qeyd etdi. O, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Qonaq bildirdi ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

AZƏRTAC

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Məmmədov Azər Oqtay oğlu

1-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə

Cəfərov Azər Sihət oğlu
Əliyev Rəşad Qəhrəman oğlu

İmanov Aşef Polad oğlu
İskəndərov Kamal Bahadır oğlu
Məmmədov Şöyub Kamil oğlu
Sultanova Sədaqət Ramiz qızı

2-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə

Məmmədov Rövşən Rəhim oğlu
Osmanov Akif Osman oğlu

3-cü dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə

Əliyərzadə Maya Vəqif qızı
Xəlilova Arzu Sərhəddin qızı
Musayeva Samirə Fəxrəddin qızı

Rəhimli Elşən Moqif oğlu
Yadigarov Fəriz Məhəmməd oğlu
Yunusov Məhəmməd İlham oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Hacıyev Fərid Məzahir oğlu
Həsənov Nizat Nizami oğlu
Namazlı Elçin Alim oğlu
Yusifov Elnur Əli oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və meh-

riban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost

və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

M.Ç.Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il

Y.M.Mahmudovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il

Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,6 milyon (bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: "Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında

müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 223; 2014,

№ 9, maddə 1061) dəyişikliklər təsdiq edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il



Azərbaycanda dövlət siyasətinin mahiyyətində insan amili dayanır

» 3



Hacıqabul Sənaye Məhəlləsində "QAZ" avtomobillərinin istehsalı zavodunun təməli qoyulub

» 4



Azərbaycanda memarlıq ənənələri uğurla davam etdirilir

» 6



Mark KARNİ: "Brexit" Böyük Britaniyanın inkişaf sürətini zəiflədəcək

» 8

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidenti- nin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2.1-ci yarımbənddə “vahid siyasətin” sözləri “dövlət siyasətinin” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.1-ci yarımbənddə “dövlət proqramlarının, strategiyalarının və inkişaf konsepsiyalarının” sözləri “qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların” sözləri ilə əvəz edilsin;

1.3. 3.1.12-ci yarımbənddə “edir” sözündən sonra “, peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir” sözləri əlavə edilsin;

1.4. 3.1.14-cü yarımbənddə “orqanları- nın” sözü “orqanları və qurumlarını, yerli özünüidarəetmə orqanlarını, hüquqi və fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmununda 3.1.14-1-3.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.14-1. icbari tibbi sığorta sahəsində elektron xidmətləri “Dövlət orqanlarınn və Azərbaycan Respublikasının Prezi- denti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;

3.1.14-2. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;

3.1.14-3. Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;;”;

1.6. 3.1.16-cı bənd aşağıdakı redaksiya- da verilsin:

“3.1.16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdü- yü öhdəliklərin yerinə yetirilməsini təmin edir;;”;

1.7. aşağıdakı məzmununda 3.1.17-1-ci yarımbənd əlavə edilsin:

“3.1.17-1. icbari tibbi sığorta sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir;;”;

1.8. aşağıdakı məzmununda 3.1.20-1-ci yarımbənd əlavə edilsin:

“3.1.20-1. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, icbari tibbi sığorta sahəsində elmi-texniki nailiyyətlərin təbiiqini təmin edir;;”;

1.9. 3.1.21-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haq- qında” və “Informasiya əldə etmək haqqın- da” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;;”;

1.10. 3.1.24-cü yarımbənddə “təminatını və onun təhlükəsizliyini təşkil” sözləri “təminatını təşkil edir və onun təhlükəsizliyini təmin” sözləri ilə əvəz edilsin;

1.11. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.1. icbari tibbi sığorta sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;;”;

1.12. 3.2.2-ci yarımbənddə “təşəbbüsə çıxış etmək” sözləri “təkliflər vermək” sözləri ilə əvəz edilsin;

1.13. 3.2.3-cü yarımbənddə “beynəlxalq əlaqələr yaratmaq,” sözləri “beynəlxalq təcrübənin təbiiqi imkanlarını araşdırılması məqsədilə” sözləri ilə əvəz edilsin;

1.14. 3.2.15-ci yarımbənddə “dövlət və” sözləri “dövlət orqanlarına və qurum- larına,” sözləri ilə əvəz edilsin və həmin

yarımbənddən “icbari tibbi sığorta sahəsi üzrə” sözləri çıxarılsın;

1.15. 3.2.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.16. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;;”;

1.16. aşağıdakı məzmununda 3.2.16-1-ci yarımbənd əlavə edilsin:

“3.2.16-1. Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdır- malar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;;”;

1.17. 3.2.17-ci yarımbəndə “icbari tibbi sığorta sahəsində” sözlərləndən sonra “rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və” sözləri əlavə edilsin;

1.18. aşağıdakı məzmununda 3.2.18-1-ci yarımbənd əlavə edilsin:

“3.2.18-1. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;;”;

1.19. aşağıdakı məzmununda 3.2.22-1-ci yarımbənd əlavə edilsin:

“3.2.22-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, “Publik hüqu- qi şəxslər haqqında” Azərbaycan Respubli- kasının Qanununa uyğun olaraq, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı publik hüquqi şəxs yaratmaq, yenidən təşkil və ya ləğv etmək;;”;

1.20. 4.3-cü bəndin birinci cümləsinə “rəhbərliyi” sözündən əvvəl “ümumi” sözü əlavə edilsin və həmin bəndin üçüncü cümləsi çıxarılsın;

1.21. 4.4-cü bənddə “səlahiyyətlərinin icrası İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata ke- çirilir” sözləri “səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir” sözləri ilə əvəz edilsin;

1.22. 4.5.1-ci yarımbəndə “Agentliyin” sözündən sonra “inkişaf istiqamətlərini,” sözləri əlavə edilsin;

1.23. 4.5.2-ci yarımbəndə “sənədlər” sözündən sonra “(o cümlədən Agentliyin maliyyə hesabatını)” sözləri əlavə edilsin;

1.24. aşağıdakı məzmununda 4.5.2-1-ci yarımbənd əlavə edilsin:

“4.5.2-1. Agentliyin fəaliyyətini təşkil edir və ona nəzarət edir;;”;

1.25. 4.5.7-ci yarımbənddən “və onların icrasına nəzarət edir” sözləri çıxarılsın;

1.26. 4.5.8-ci yarımbənddə “yaradı- lmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılması- na razılıq verilməsi üçün müraciət edir” sözləri “yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

1.27. 4.5.9-cu yarımbənddə “və fəaliyyət” sözləri “, strateji məqsədlərinin və” sözləri ilə əvəz edilsin;

1.28. 4.5.10-cu yarımbəndə “əsasnamələrini” sözündən sonra “, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini” sözləri əlavə edilsin;

1.29. 4.5.11-ci yarımbənd üzrə:

1.29.1. 1-ci abzas “Agentliyinin” sözündən sonra “, habelə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan son- ra – TƏBİB) publik hüquqi şəxsin” sözləri əlavə edilsin;

1.29.2. 2-ci abzas “Agentlikdə” sözündən sonra “, habelə TƏBİB-də” sözləri, “formalarını” sözündən sonra “, əməkhaqqı fondunu” sözləri əlavə edilsin;

1.29.3. 3-cü abzas “Agentliyin” sözündən sonra “, habelə TƏBİB-in” sözləri əlavə edilsin;

1.30. aşağıdakı məzmununda 4.5.11-1-ci və 4.5.11-2-ci yarımbəndlər əlavə edilsin:

“4.5.11-1. Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən, habelə İcbari Tibbi Si- ğorta Fondundan başqa dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) he- sabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;

4.5.11-2. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edir;;”;

1.31. 4.5.13-cü yarımbənddə “habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha

çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi üçün müraciət edir” sözləri “və aidiyyəti şəxsə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir” sözləri ilə əvəz edilsin;

1.32. aşağıdakı məzmununda 4.5.20-ci və 4.5.21-ci yarımbəndlər əlavə edilsin:

“4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.5.21. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;;”;

1.33. aşağıdakı məzmununda 4.6-1 – 4.6-3- cü bəndlər əlavə edilsin:

“4.6-1. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvlünün maraqları- na toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.6-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilməz;;”;

1.34. 4.7.1-ci yarımbəndə “fəaliyyətinə” sözündən əvvəl “cari” sözü əlavə edilsin;

1.35. aşağıdakı məzmununda 4.7.8-1-ci və 4.7.8-2-ci yarımbəndlər əlavə edilsin:

“4.7.8-1. “Azərbaycan Respublikası- da icbari tibbi sığortanın təbiiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin səsi həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smeta- sını təsdiq edir;

4.7.8-2. Agentliyin işçilərinin vəzifə məaşlarının, vəzifə məaşlarına əlavələrin, mükafatların və digər ödənilşirin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;;”;

1.36. 4.7.10-cu yarımbənddə “və məxfilik rejiminin qorunması” sözləri “məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi” sözləri ilə əvəz edilsin;

1.37. 4.7.14-cü yarımbənddə “həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin” sözləri “habelə tabeliyindəki digər qurumla- rın işçilərinin (təsərrüfat cəmiyyətlərində və TƏBİB-də isə yalnız rəhbərlərin)” sözləri ilə əvəz edilsin;

1.38. 4.7.18-ci yarımbənd ləğv edilsin;

1.39. 4.9-cu bəndə “verməməlidirlər” sözündən sonra “, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər” sözləri əlavə edilsin;

1.40. 5.1-ci bənddə “4 000 000 (dörd milyon)” rəqəmləri və sözləri “9 565 947, 36 (doqquz milyon beş yüz altmış beş min doq- quz yüz qırx yeddi manat otuz altı qəpik)” rəqəmləri və sözləri ilə əvəz edilsin;

1.41. 5.4-cü bənddən “müəyyən edilmiş qaydada” sözləri çıxarılsın və həmin bənddə “nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti” sözləri “nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait” sözləri ilə əvəz edilsin;

1.42. 6.1-ci bəndə “Prezidenti” sözündən sonra “, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti” sözləri əlavə edilsin;

1.43. 7.2-ci bənddən “statistik uçot aparır,” sözləri çıxarılsın;

1.44. 7.3-cü bəndə “cəmiyyətlərinin” sözündən sonra “, habelə tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin.

2. Müəyyən edilsin ki, İcbari Tib- bi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinin 4.5.11-1-ci yarımbəndində nəzərdə tutulan istisna 2020-ci il yanvarın 1-dən tətbiq olunur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaati Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Güzeştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 24 may tarixli 1418 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi- yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublika- sının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublika- sının 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dəşinməz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.6-cı yarımbəndindən “, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələrinə mülkiyyət hüququ və onun ipoteka ilə yüklüüylüyü qabaqcadan qeydiyyatla əmlak” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunverici- lik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı) aşağı- daki dəyişikliklər edilsin:

2.1. 8.2-ci bənddə “qabaqcadan qey- diyyata alınmış” sözlərindən sonra “ və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşın- maz əmlakın dövlət reyestrində qeydiyyata

alınmış paylara bağlı” sözləri əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştə əldə etməsi Qaydası” üzrə:

2.2.1. 1.1-ci bənddə və 1.2.1-ci yarımbənddə “qabaqcadan qeydiyyata alın- mış” sözlərindən sonra “ və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış payla- ra bağlı” sözləri əlavə edilsin;

2.2.2. 7.1-ci bənddə “mənzillər” sözündən sonra “(o cümlədən binanın yerləşdiyi torpaq sahəsində onların bağlı olduqları paylar)” sözləri əlavə edilsin, “mülkiyyət hüquqlarının” sözləri “hüquqlar- ın” sözü ilə əvəz edilsin və həmin bənddən “qabaqcadan” sözü çıxarılsın;

2.2.3. 7.2-ci bəndə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Bu bəndin birinci cümləsinin tələbləri 2018-ci il iyulun 1-dək üzərində hüquqlar qabaqcadan qeydiyyata alınmış binalara, habelə həmin binaların tərkib hissəsi olan mənzillərə şamil edilir;;”;

2.2.4. aşağıdakı məzmununda 7.2-1-ci bənd əlavə edilsin:

“7.2-1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan payların və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan mənzillərinin əldə edilməsi notariat qaydasında təsdiq olu- nan və əldə edən şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində təminat qeydinin aparılması ilə nəticələnən müqavilə əsasında həyata keçirilir..”;

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (1 kitab), maddələr 1496, 1506) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndindən “(məsələn, əmlak hüquqlarının qabaqcadan qeydiyyatı)” sözləri çıxarılsın;

3.2. 7.2.4-cü yarımbənddən “qabaqcadan qeydiyyat sənədi vasitəsilə” sözləri çıxar- ılsın və həmin yarımbəndə “inşa edilən” sözlərindən sonra “tikintisi başa çatmış və ya tikintisi başa çatmayan binadək” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825) ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin 1.6-cı bəndinin ikinci cümləsində və 2.1.3-cü yarımbəndində “qabaqcadan qeydiyyata alınmış” sözlərindən sonra “ və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi- yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

“Azərbaycan Dəmir Yolları” Qapa- lı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezi- dentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respubli- kasının Qanunvericilik Toplusu, 2015, № 9, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-cı hissəyə aşağıdakı məzmununda 2.1-1-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:

“2.1-1. Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sənəşinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını, dəmir yolu nəqliyyatı haqqında nizamnaməni, dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimatı, dəmir yolu nəqliyyatının siqna- lizasiya təlimatını, dəmir yolu nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarını pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını, dəmir yolu

nəqliyyatında istehsalatla əlaqəsi olmayan insansızla baş vermmiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qay- dalarını, dəmir yolu nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin apar- ılması qaydalarını, dəmir yolu keçidlərinin istismarı qaydalarını, ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydalarını, dəmir yolu nəqliyyatı ilə sənəşinlərin da- şınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdır- maqla təsdiq etsin;;”;

“2.6-1. Azərbaycan Respublikası- nın Prezidenti ilə razılaşdırmaqla dəmir yolu nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) kağız üzərində və elekt- ron formada (ArcGIS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) aktual qrafik təsvirinin altı ay müddətində müəyyənləşdirilməsini təmin etsin..”;

2. 2.2-ci bənddə “2016–2020-ci” sözləri “2019–2023-cü” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmununda 2-1-ci və 2-2-ci hissələr əlavə edilsin:

“2-1. Müəyyən edilsin ki, dəmir yolu nəqliyyatında texniki istismar və hərəkətin təhlükəsizliyinə dair qaydaları (bu Fərmanın 2.1-1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıl- malı hallar istisna edilməklə) Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

2-2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti:

2-2.1. dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının hazırda möv- cud olmalı hüdudları barədə məlumatları üç ay müddətində, bu Fərmanın 2.6-1-ci bəndinə əsasən müəyyən ediləcək qra- fik təsvirin bəzi hissələrində dəyişiklik edilməsinə əsas olan hallar baş verdiyi gündən belə dəyişiklik barədə məlumatları bir ay müddətində Azərbaycan Respublika- sının Nazirlər Kabinetinə təqdim etsin;

2-2.2. bu Fərmanın 2-1-ci hissəsinə uyğun olaraq dəmir yolu nəqliyyatında texniki istismar və hərəkət təhlükəsizliyinin təşkili ilə bağlı təkliflərinin mütləmədi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin..”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

□ **Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini əhalinin sosial rifahının daha da yüksəldilməsi təşkil edir. Bu baxımdan möhtərəm dövlət başçımız İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə imzaladığı 8 fevral 2019-cu il tarixli sərəncam da respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu, eyni zamanda, cənab Prezidentin ölkədə sosial təminatda daha çox ehtiyacı olanlara sosial qayğısı kimi qiymətləndirilməlidir.**

Son zamanlar Azərbaycanda həyata keçirilən sosial siyasət həm kəfiyyət, həm də ünvanlılıq baxımından yeni bir mərhələyə qədəm qoynub. Bu mərhələdə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan sosial islahatlar vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına baza yaradır. Minimum əməkhaqqının artırılması ilə bağlı son addım isə məhz bunu bir daha təsdiq edir. Dövlət başçısının sözügedən sərəncamı vətəndaşlarımızın birbaşa gəlirlərinin artması üçün əsaslı baza formalaşdırır ki, bu da inklüziv sosial siyasətin əsas elementlərindən hesab olunur. Xatırlatmaq yerinə düşər ki, ötən il əldə edilən iqtisadi uğurlar da məhz sonuncu artım üçün baza formalaşdırmışdır. Belə ki, 2018-ci ildə baş verən iqtisadi hadisələri və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, bütün bunlar növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırırdı.



Ümumiyyətlə, fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şəxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün əlverişli şərait yaratmışdır ki, bu da özünü cari ilin arxada qalan qısa müddətində göstərməkdədir.

Yeri gəlmişkən, yaşadığımız ilin ilk ayı ərzində əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində bir neçə mühüm qərar qəbul olunmuşdur. Bu da təsadüfi deyil. Çünki bazar iqtisadiyyatı

Bu, eyni zamanda, son illər minimum əməkhaqqı məbləğində ən yüksək artım olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən dərinləşdirilmiş islahatların kompleks və sistemliyindən də xəbər verir.

Qeyd edim ki, minimum əməkhaqqının artırılması ilə bağlı qərardan 600 min vətəndaş faydalana biləcək ki, bu da xüsusən azəminatlı ailələrin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına dəstəkdir. Onu da bildirim ki, minimum əməkhaqqının əvvəlki səviyyəsində, yəni 130



Azərbaycanda dövlət siyasətinin mahiyyətində insan amili dayanır

şəraitində sosial təminatda ehtiyacı olan ailələrin rifah halının daha da yüksəldilməsi və onlara hərtərəfli sosial dəstəyin nümayiş etdirilməsi prioritet olaraq qalmaqdadır.

Bu baxımdan, minimum əməkhaqqının 38,5 faiz artırılması Azərbaycanla sosial təminatın daha da gücləndirilməsinin prioritet istiqamət olduğunu bir daha təsdiq edən fakt kimi qiymətləndirilməlidir.

manat, eyni zamanda, minimum əməkhaqqının əvvəlki səviyyəsindən daha çox əməkhaqqı alanların maaşlarında da artım olacaq.

Minimum əməkhaqqının 180 manat müəyyənləşdirilməsi, həm də o anlama gəlir ki, artıq dövlət və özəl sektorda sözügedən məbləğdən aşağı əməkhaqqı verilməsi qadağan olunacaq və bütün hallarda əməkhaqqı bu məbləğdən yüksək müəyyənləşdiriləcək. Nəzərə alsaq ki, indiyədək bir sıra dövlət, eləcə də özəl xidmət sektorunda əməkhaqqı nisbətən aşağı idi. Ümumiyyətlə, nəticə etibarilə bu qərar əməkhaqlarının artırılması üçün bir baza formalaşdırır. Təbii ki, daha çox dövlət sektorunda çalışanlar əməkhaqqı artımından faydalana biləcəklər. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz artım olacaq. Şübhəsiz ki, artımlar məbləğdən asılı olaraq əməkhaqlarında özünü göstərəcək. Minimum əməkhaqqının əvvəlki məbləğindən nisbətən çox əməkhaqqı alanların maaşlarında isə son qərardan sonra daha çox artım olacaq. Bu isə ailə büdcəsinə daxil olan gəlirin həcminin artmasına gətirib çıxaracaq.

Son qərarın özəl sektorda çalışanların gəlirlərinə də birbaşa təsir olacaq. Bu sahədə də əməkhaqlarının artımı müşahidə ediləcək. Çünki özəl sektorda dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı ilə bağlı yeni məbləğə uyğun olaraq maaş sistemi qurulmalıdır. Bu da özəl sektorda çalışanların əməkhaqqına birbaşa təsir göstərəcək. Cənab Prezident tərəfindən həyata keçirilən bu artım müliyyəti, istehsal və ya xidmət növündən asılı olmayaraq bütün sektorları əhatə etdiyi üçün faydalananların sayı daha çox olacaq. Bir sözlə, özəl sektorda çalışan 150 min vətəndaşımızın əməkhaqlarında birbaşa artımın olacağı gözlənilir.

Müasir çağırışlara uyğun olaraq, Azərbaycanda əməkhaqqı sistemi inkişaf etmiş dövlətlərdəki analoji sistemlər ilə harmonizasiya təşkil edir. Bu, özünü, eyni zamanda, minimum əmək haqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqi mərhələli şəkildə azaldılmasında göstərir.

Azərbaycan Avropa Şurasının üzvü olan bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması-nı qarşıya əsas məqsəd qoymuşdur. Bu hədəfin mərhələli şəkildə reallaşdırılması gözlənilir. Vəzifə növbəti dövrdə minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqi minimumlaşdırılmasından ibarətdir. Təbii ki, bu da orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək və artımlara səbəb olacaq. Bu kontekstdən son qərar isə məhz qarşıya qoyulan məqsədə daha tez nail olunmasına baza yaradır.

Prezidentin imzaladığı son sərəncam, həmçinin əmək bazarında münasibətlərin daha da leqallaşdırılmasına və sağlamlıq təməli söykənən əmək meyarlının gücləndirilməsinə əlverişli imkan yaradacaq. Bu, özünü xüsusilə də özəl sektorda əmək münasibətlərinin təkmilləşdirilməsində qabarıq büruzə verəcək.

Vurğulamaq lazımdır ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetlərinə uyğun olaraq növbəti dövrlərdə də əməkhaqqı və təqaüdlərdə artımlar davam etdiriləcək. Minimum əməkhaqqı artırıldıqdan sonra büdcənin mövcud imkanlarını nəzərə alsaq, maaş və pensiyalarda əlavə olaraq 10 faiz artım mümkündür. Bu, Hesablama Palatasının rəsmi rəyində də qeyd olunmuşdur.

Təbii ki, hazırda növbəti illərdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması əsas hədəflərdən biridir. Çünki iqtisadiyyatın sabitləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən 2019-cu il daxil olmaqla növbəti illərdə sürətli iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempini də sürətləndirəcək. Bu, həm dövlət, həm də özəl sektorda özünü büruzə verəcək. Şübhəsiz ki, belə vəziyyət ölkəmizin qarşıdakı illərdə mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. Bu baxımdan minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı qərar, həm də sosial təminatın gücləndirilməsi kimi xarakterizə olunmalıdır. Nəticə etibarilə bu, həssas qruplar, xüsusən də azəminatlı ailələrin gəlirlərində artımlara imkan verəcək.

Beləliklə, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində sosial təminatın daha da yaxşılaşdırılması məqsədi ilə daha bir vacib addım atıldı. Bu, həmçinin sosial qayğının artırılması istiqamətində yeni bir mərhələnin başlanğıcıdır.

Vüqar BAYRAMOV,
iqtişadçı ekspert

Dövlət başçısının humanist addımı

□ **Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırılması ölkə əhalisinin bütün təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə Milli Məclisin deputatı Tahir Rzaev dedi:**



– Dövlətimizin başçısının bu humanist addımını ürəkdən alqışlayıram. Hesab edirəm

ki, bu addım möhtərəm Prezidentimizin xalqa sonsuz diqqət və qayğısının növbəti təzahürüdür.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Sərəncamın əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, ölkəmizdə minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədən insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək.

Bunlar kifayət qədər böyük rəqəmlərdir.

Bəli, Azərbaycan iqtidarı xalqın maraqlarına xidmət edən ədalətli, sosialyönümlü siyasət aparır. Ölkə vətəndaşları bunu hiss edir, götürür və yüksək qiymətləndirirlər. Onlar dövlət başçısının müdrik siyasətini birmənalı olaraq dəstəkləyirlər.

Bu gün Azərbaycanda dövlətlə xalq arasında sarsılmaz birlik mövcuddur. Nə qədər ki, Azərbaycan dövləti inkişaf edir, resursları, vəsaitləri artır, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin sosial siyasəti davamlı və sistemlidir. Cənab İlham Əliyev bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bir daha qeyd edirəm ki, bütün bunlar dövlət başçısının vətəndaşlara verdiyi dayarın bir formasıdır.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Minimum əməkhaqqının artırılması ölkəmizdə insan taleyinə diqqətin növbəti təzahürüdür

□ **Azərbaycanda minimum aylıq əməkhaqqının 180 manata qaldırılması sosial sahənin daim dövlət siyasətinin mərkəzində dayandığını göstərir. Bunu Trendə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.**

A. Quliyev bildirib ki, sosial sahənin ən müxtəlif istiqamətləri üzrə atılan addımlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin sosial mahiyyət daşıdığını, insanların rifahına xidmət etdiyini göstərir:

“Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdırır ən təsirli faktordur. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın həttə inkişaf etmiş ölkələrə reytinglərində ən yüksək pillələrə tutması məhz sosial siyasətin daqqılıqlı və əhatəli olması hesabına əldə edilməsi nəticəsidir. Dünyada çox az ölkə tapılır ki, sosial siyasətinin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin dəyişən istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütləməli olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, azəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələrin və veteranların sosial müdafiəsinin təşkili, səhiyyə, təhsil sisteminin daim təkmilləşdirilməsi, məktəb və xəstəxanaların tikintisi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və sair Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə təkcə maaş və pensiyalar, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığı



nəzərə alsaq, necə böyük işlərin görüldüyünün şahidi olarsan”.

Ekspert əlavə edib ki, minimum əməkhaqqı insanların rifahını qorumaq üçün ən təsirli sosial institutlardan biridir. Çünki minimum əməkhaqqının səviyyəsi dövlət və özəl sektorda yüz minlərlə işçinin maaşını yaşam tələbləri səviyyəsində saxlamağa imkan verir:

“Minimum aylıq əməkhaqqının artırılması ilə ümumən

əməkhaqlarının dövlət və özəl sektor üzrə 25-30 faizədək artmasının təmin ediləcəyi artıq rəsmən elan olunub. Əməkhaqları sisteminin daim idarə edilməsi dövlətimizin başçısının ölkədə həm də humanizm və ədalət kimi dəyərlərin müdafiəsinə yönəlməsi siyasətinin təzahür forması kimi qəbul oluna bilər.

A. Quliyev qeyd edib ki, Prezident İlham Əliyev əməkhaqlarının düşürülməsi şəkildə idarə edilməsini dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirir: “Maaşların artırılması həm də iqtisadiyyatın hər ötən dövrdə güclənməsinin birbaşa nəticəsidir. Ölkə rəhbəri güclü iqtisadiyyat üzərində ölkənin güclü təhlükəsizlik sistemi və əhalinin yüksək rifah modelini çox uğurla tətbiq etdiyini sonuncu sərəncamla bir daha nümayiş etdirdi. Əməkhaqlarının artırılması, eyni zamanda, Prezident İlham Əliyevin başlatdığı struktur islahatlarının sosial sferada özünü göstərən müsbət təzahürlərindən biri kimi qəbul olunmalıdır. Struktur islahatları gücləndikcə isə iqtisadiyyatımız daha da sürətlə inkişaf edəcək”.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım

□ **Azərbaycan Prezidenti tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatada artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır. Bu barədə Trendə Milli Məclisin deputatı Musa Quliyev bildirib.**

Deputat qeyd edib ki, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub: “Dünya dövlətlərinin çoxunda da bu fərq var. Lakin bu fərqi aradan qaldırılması ilə dövlət sektorunda çalışan çox sayda işçilərin maaşı

qalxacaq, eyni zamanda, özəl sektorda çalışanların əməkhaqlarında buna uyğun artımlar olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində çox böyük addımdır”.



M. Quliyev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı əhalinin bütün qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Vətəndaşların güzəranının daha da yaxşılaşdırılması diqqət mərkəzindədir

□ **Prezident İlham Əliyev tərəfindən minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək. Bu sərəncam dövlət sektorunda çalışan 600 min insanı əhatə edəcək. Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqqının artmasına səbəb olacaq.**



dövlətinin sosial siyasəti davamlı və sistemlidir. Prezidentimiz bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bütün bunlar Prezident İlham Əliyevin vətəndaşlarımıza verdiyi dəyərini növbəti bariz nümunəsidir.

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı

İnsan amili prioritet məsələdir

□ **Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsi barədə imzaladığı sərəncam bir daha təsdiqlədi ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, insan amili dövlət siyasətinin prioritetini təşkil edir. Xəbər verildiyi kimi, minimum əməkhaqqının artımı təqribən 600 minədən insanı əhatə edəcək. Dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30, özəl sektorda işləyən 150 min nəfərin qazancında isə 25 faiz artım olacaq.**

Hazırda ölkəmizdə minimum əməkhaqqının 130 manat məbləğində olduğunu nəzərə alsaq, dövlət başçısının bu sərəncamı yoxsulluq səviyyəsinin minimuma enəcəyinə müsbət təsir göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən ildə 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda,



əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamaşdırıcı təsir göstərəcək.

Son 15 ildə ölkəmizin inkişaf sürəti, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, azəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xalq tərəfindən rəğbətlə qarşılanıb. Bu müddət ərzində ölkəmizdə əməkhaqları 7, minimum əməkhaqları isə 6,5 dəfə artırılıb.

Minimum əməkhaqqının artırılması qarşıya qoyulan hədəflərdən biri idi. Həm inkişaf proqramlarında, həm də yol xəritələrində qarşıya qoyulan hədəflərdən biri yaşayış minimumu ilə minimum əməkhaqqının eyniləşdirilməsidir. Artıq bu məsələ, demək olar ki, öz

həllini tapdı. Xatırladaq ki, 2019-cu il üçün yaşayış minimumu 183 manat müəyyənləşdirilib.

Ölkəmizin iqtisadi qüdrətinin getdikcə möhkəmləndirilməsi gələcəkdə minimum əməkhaqqının məbləğinin daha da artırılmasına təkan verəcək. Bu, həm də işçilərin daha aşağı əməkhaqqı ilə rəsmiləşdirilməsinə imkan verməyəcək. Bir sıra müəssisələrdə yarımştat adı ilə işə götürülənlərə çox aşağı əməkhaqqı təklif olunurdu. Minimum əməkhaqqının artırılmasının müsbət cəhətlərindən biri də odur ki, 180 manatdan aşağı əməkhaqqı ola bilməz.

Göründüyü kimi, dövlət başçısının düşünlümlü siyasi kursunun əsasını əhalinin həyat səviyyəsinin getdikcə yüksəldilməsi təşkil edir.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin Deputatı,
Yeni Azərbaycan Partiyası
Nizami rayon təşkilatının sədri

Dövlət siyasətinin əsas qayəsi

□ **Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli və 07.02.2019-cu il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamları buna bariz nümunədir.**

Fevralın 8-də imzalanmış sərəncamla 2019-cu il mart ayının 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləğinin 50 manat

artırılaq 180 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu, minimum əməkhaqqının hazırkı məbləğindən (130 manat) 38,4 faiz çoxdur. Bu



artımla respublikamızda minimum aylıq əməkhaqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (180 manat) çatdırılmasına nail olunmuşdur. Hesablamalara görə, minimum əməkhaqqının artırılması

respublika üzrə 600 minədən işçini əhatə edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublikada orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını və fərdi uçot sisteminə fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edir. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısına şamil ediləcəkdir.

Rauf ƏLİYEV,
Milli Məclisin əmək və sosial siyasət komitəsi sədrinin müavini

Hacıqabul Sənaye Məhəlləsində “QAZ” avtomobillərinin istehsalı zavodunun təməli qoyulub

Dəyəri 14 milyon manat olan layihə üzrə zavodda ildə 1000 avtomobil istehsal ediləcək



□ **Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.**

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti və Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak edib.

Məlumat verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat olan layihə üzrə anlaşma memorandumu ötən ilin aprelində imzalanıb. Layihənin iştirakçıları olan “Azərmaş” ASC-yə Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusu verilib. Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.

Sonra tədbir iştirakçıları zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılan şəraitə tanış olub.

İştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetrlik inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis



sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməxana və s. vardır.

Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 milyon manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsalat digər hazırlıq işləri aparılır.

Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin görüşü keçirilib.

İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və Rusiyanın siyasi

əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin iki ölkə

sahəsində önəmli layihələrdir.

Bildirilib ki, Azərbaycanın sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, rabitə, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri bir sıra layihələrdə podratçı qismində də iştirak edir.

Nəqliyyat-transit yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu vurğulayan Ş.Mustafayev mühüm layihələrdən olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərindən körpünün tikintisinin iqtisadi-ticarət, nəqliyyat-transit əməkdaşlığının inkişafına önəmli töhfə verəcəyini qeyd edib.

Rusiyanın iqtisadi inkişaf naziri M.Oreşkin dost və qonşu ölkələr olan Rusiya və Azərbaycanın dövlət başçıları arasında qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və imzalanmış sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük stimül verdiyini vurğulayıb. Nazir iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edərək bu gün təməli qoyulan “QAZ” avtomobilləri istehsalı zavodunun uğurlu layihə olacağını diqqətə çatdırıb.

İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən rusiyalı nazir Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılan əlverişli imkanlardan məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan və Rusiyanın iqtisadi-ticarət, nəqliyyat-transit, sənaye, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub.

Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu tapşırıqlar gündəlik xidmətimizdə əks olunmalıdır



□ **Fevralın 9-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə nazir müavirləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət reisləri, birlik komandirləri iştirak ediblər. Birləşmə komandirləri və digər məsul vəzifəli şəxslər videoablağı vasitəsilə müşavirəyə cəlb olunublar.

General-polkovnik Zakir Həsənov yeni tədris dövründə qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin müvafiq direktiv və təlimatlara uyğun olaraq daha səmərəli və keyfiyyətli təşkil, rəhbərliyi sənədlərin dərinlən öyrənilməsi, eləcə də peşəkarlığın artırılmasına yönəlməmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Si-lahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu ilə bağlı qarşıya qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblərin gündəlik fəaliyyətdə əks etdirilməsini tapşırıb.

Ali Baş Komandanın tapşırığına əsasən, 2019-cu ildə Azərbaycan Ordusunda, xüsusilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildiren general-polkovnik Zakir Həsənov bu sahədə yerinə yetirilən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri döyüş hazırlığının daha keyfiyyətli təşkil, hərbi peşəkarlıq səviyyəsinin artırılması, islahatların davam etdirilməsi, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Müşavirənin yekununda müdafiə naziri bütün səviyyələrdən olan komandir və reis heyətinə düşmənin hər bir tənqidinə adekvat cavab vermələri və onun fəaliyyətinin qarşısının qətiyyətlə alınması barədə əmr və tələblərini çatdırıb.

Ermənistan sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərdə atəşkəs rejimini 20 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərlı və Qaymaqlı, Tovuz rayonunun Ağbulaq və Muncuqlu, Gədəbəy rayonunun Zamanlı

kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyərç, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkinə, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir

□ **Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzayev və nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.**



Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-Qərb Regional Mərkəzinin

qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərirlər.



Beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinin final raundu keçirilib

□ **Fevralın 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə ADA Universitetində Filip Cessup beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinin final raundu keçirilib. Bu müsabiqə Azərbaycanda 13 illik fasilədən sonra ilk dəfə təşkil olunur.**

AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi ölkəmizdə gənc hüquqşünaslar arasında məhkəmə müsabiqələrinə, vəkil peşəsinə marağın artırılması ilə yanaşı, hüquqşünas tələbələrə beynəlxalq arenaya çıxışının intensivləşməsinə təkan verməkdir.

Müsabiqənin Azərbaycan raundunda Bakı Dövlət Universitetinin və Dövlət Gömrük Komitəsi Akademiyasının hüquq fakültələrinin komandaları iştirak ediblər. Beynəlxalq Ədalət Məhkəməsinə baxılan xəyali iş üzrə keçirilən müsabiqə yeni yaranan və aktual beynəlxalq hüquq problemlərinə dair məsələləri əhatə edib.

Komandaların gərgin və maraqlı mübarizəsinin sonunda Bakı Dövlət Universitetinin təmsilçiləri qalib adını qazanıblar.

Müsabiqə hüquqşünas tələbəsinin vəkillik, hüquq təhlil, yazı və müdafiə

Filip Cessup beynəlxalq məhkəmə müsabiqəsinin bu il 60 illiyi tamam olur. Ümumilikdə 100-ə qədər ölkədəki 700 hüquq məktəbində təhsil alan 3 min tələbənin qatıldığı

vəkillik bacarıqlarının inkişafına dəstək vermək Kollegiyamızın uzunmüddətli perspektivdə qarşısına qoyduğu hədəflərdən biridir. Məsələnin aktuallığı həm də Azərbaycan Respubli-



bacarıqlarını sınağa çəkir və onlarda bu sahələr üzrə zəngin təcrübə formalaşdırır. Bununla da gənc hüquqşünaslar tələbəlik illərindən beynəlxalq məhkəmə təcrübəsinin yaxından iştirakçısına çevrilirlər.

Ölkəmizdə beynəlxalq səviyyəli gənc vəkllərin yetişməsinə belə yarışların önəmini nəzərə alan Vəkillər Kollegiyası növbəti illərdə də bu müsabiqənin milli seçmələrinə dəstək verəcək.

müsabiqənin milli raundlarında qalib gələn komandalər Vaşinqtonda keçiriləcək beynəlxalq raundlarda iştirak edəcək.

Bu müsabiqənin Azərbaycan seçmələrinə Vəkillər Kollegiyasının dəstək verməsi təsadüfi deyil. Belə ki, son bir ildə sürətlə inkişaf edən vəkillik institutunun bazası olan hüquqşünas tələbələrini hələ tələbəlik dövründə

kası Prezidentinin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gəlir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması Kollegiyaya tövsiyə olunub.

“Xəzər” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

□ **Azərbaycanda istehsal edilən “Xəzər” (“Khazar”) avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.**

Bunu “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

E.Axundov deyib ki, avtomobillərin ilk partiyasının ixracına bu ilin ortalarından başlanılacaq.

İlkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur.

İdarə heyəti sədrinin məlumatına görə, avtomobil zavodunda indiyədək təxminən 1250 avtomobil istehsal olunaraq satılıb: “Ötən il ərzində istehsal olunan “Xəzər” avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb. Satılan avtomobillərin 25-30 faizi kreditlə, digərlərinin isə nağd yolla satışı həyata keçirilib. Həmçinin bu il zavodda 3000 avtomobilin



istehsalı planlaşdırılır”.

Xatırladaq ki, dünən Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun

təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

“Xalq qəzeti”



Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfər davətini qəbul edib. “Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Romada rusiyalı səfir Sergey Razov bildirib:

“İtaliya rəhbərliyinin müvafiq dəvəti məmnunluqla qəbul olunub. Konkret tarixlər diplomatik kanallarla razılaşdırılacaq və onlar barədə müəyyən edilmis qaydada elan olunacaq”.



Vladimir Putin İtaliyaya SƏFƏR EDƏCƏK

Səfirin fikrincə, bu səfər ikitərəfli münasibətlərdə mühüm hadisə olacaq.

Xatırladaq ki, İtaliyanın Baş naziri Cuzeppe Konte bir müddət bundan əvvəl Rusiya Prezidentini rəsmi səfərə dəvət edib.

İtaliyanın Moskvadakı səfiri Paskuale Terraçano isə bildirib ki, səfər 2019-cu ilin birinci yarısında gözənlir.

“Xalq qəzeti”

Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub

□ **Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.**

Nazirliyin mətbuat xidmətindən Trendə verilən məlumata görə, görüşdə qeyri-hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak ediblər.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunmuş görüşdə ovçuluq təsərrüfatlarının durumu

barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli biznes-planın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərarı alınıb.



Londonda təyyarə aeroporta enərkən problem yaşandı

□ **Böyük Britaniyanın paytaxtı Londonun Hitrou Hava Limanında təyyarə güclü qasırğa səbəbindən eniş edə bilməyib.**

Trendin məlumatına görə, pilotlar təyyarəni endirmək istəsələr də, dərhal yenidən havaya qaldırılmalı olublar. “British Airways” aviashirkətinə




məxsus təyyarə aeroportu üzərində bir neçə dövrə vurmaları olub. Yalnız qasırğa nisbətən səngidikdən sonra eniş edib. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, Böyük Britaniyada “Erik” qasırğası tüğyan edir. Bəzi regionlarda küləyin sürəti saatda 110 kilometrə çatır.

ABŞ və KXDR nümayəndələri yenidən görüşəcəklər

□ **ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bigen KXDR-in ABŞ üzrə Siyasətinə Dair Dövlət Şurasının xüsusi nümayəndəsi Kim Xyok Çxol ilə yenidən görüşəcək.**



Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin S.Bigenin KXDR-ə səfərinin yekunları üzrə bəyanatında deyilir: “Xüsusi nümayəndə Bigen və onun həmkarı Kim Çxol Prezident Tramp və Sədr Kim Çen İn arasında keçiriləcək görüşdən öncə yenidən bir araya gəlmək barədə razılaşıblar”.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevralın 6-sı Senat və Konqresin Nümayəndələr Palatası qarşısında “Ölkənin vəziyyəti haqqında” illik müraciətlə çıxışı zamanı Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnla 27-28 fevral tarixlərində görüşəcəyini bildirib.

Yaponiyada növbəti ZƏLZƏLƏ

□ **Yaponiyanın Hokkaydo adası sahillərində 5 bal gücündə zəlzələ baş verib.**

Trendin Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, təkanların episentri Sapporo şəhərindən 354 kilometr şərqdə və Rusiyanın Yujno-Kurilsk şəhərindən 28 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 100 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.



ABŞ Prezidenti Kurtsu qəbul edəcək



□ **ABŞ Prezidenti Donald Tramp fevralın 20-si Ağ evdə Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsu qəbul edəcək.**

Trendin məlumatına görə, bu barədə S.Kurts öz “Twitter” səhifəsində yazıb.

O, bildirib: “Mən fevralın 20-də Donald Tramp ilə Ağ evdə keçiriləcək işgüzar danışıqlara görə şadam. ABŞ böyük dövlətdir və bizim ikinci ən vacib ticarət tərəfdaşımızdır. Ona görə

də biz ABŞ ilə maksimum dərəcədə yaxşı və sıx münasibətlərdə həmişə çox maraqlıyıq”.

Kansler əlavə edib ki, Avstriya, həmçinin Avropa İttifaqının ABŞ və Avropa arasında mümkün ticarət müharibəsinin qarşısını almağa yönəldilmiş sayllarını dəstəkləyir.

Hillari Klinton: Trampın bu qərarı Putinə hədiyyədir

□ **ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.**

Xanım Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxış



edərək deyib.

Bəyan edib ki, dünyaya hazırda silahlanma yarışları lazımdır:

“Trump Administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir. Çünki bu qərar Moskvaya Vaşinqtonun ardınca həmin sazişdən çıxmağa imkan yaradıb”.

H.Klinton əlavə edib ki, bu sazişlə bağlı ABŞ və Rusiya arasındakı fikir ayrılıqları regionda gərginliyi artıracaq.

“Xalq qəzeti”



Çavuşoğlu BMT-yə Qasıqçının qətli ilə bağlı çağırış etdi

□ **“BMT Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Qasıqçının qətlə yetirilməsi ilə bağlı araşdırma aparmağa başlamalıdır”.**

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada jurnalistlərlə görüşü zamanı BMT-nin məsələ ilə bağlı məruzəçisinin Türkiyədə keçirdiyi görüşləri və topladığı məlumatları şərh edərkən deyib.

O, bunların rəsmi istintaq olmadığını, həqiqəti aydınlaşdırmaq üçün xüsusi komissiya yaradılmasının zəruriliyini vurğulayıb:

“Qarşıdakı günlərdə bəzi ölkələrlə birlikdə müvafiq müraciət təqdim edəcəyik. Hələlik aydınlaşdırılmalı olan məsələlər var. Jurnalistin meyitini parçaladıqlarını bilirik, amma bu parçaların harada olduğu belli deyil. Bu cinayətin arxasında kimlərin dayandığı və göstərişin kimin tərəfindən verildiyi barədə Səudiyyə Ərəbistanının konkret bir cavabı yoxdur”.

Çilidə güclü yağışlar: 9 nəfər həlak olub

□ **Bu barədə ölkə Prezidenti Sebastyan Pinyera bildirib. Onun çıxışı Fövqəladə Hallar üzrə Milli İdarənin “Twitter” səhifəsində yerləşdirilib.**



S.Pinyera deyib: “Loa əyalətində 3 nəfər həlak olub, Şimali makro-zonada isə 6 nəfər”.

Onun sözlərinə görə, çayların daşması nəticəsində 78 evə ciddi, 820 evə yüngül zərər dəyib, 75 ev isə tamamilə dağılıb.

“Xalq qəzeti”

“Mixail Avaqyan gürcülərə qarşı döyüşən hərbi cinayətkar olub”

iştirak edən müharibə veteranı Vaxtanq Corcikia jurnalistlərə açıqlamasında deyib.

Veteranın sözlərinə görə, Abxaziyada ermənilərdən ibarət Baqramyan adına batalyon etnik təmizləmə keçirib və dinc sakinlərə qarşı aqressivləşmə vəhşiliklər törədib: “Batalyon üzvləri hətta kənddə

təkerlərə od vuraraq bir ailənin üzvləri olan qadın və uşaqları diri-diri yandırdılar. Bu barədə materiallar da var”.

V.Corcikia bildirib ki, M.Avaqyana bütün qoyulması qanunsuzdur. Abidənin qoyulması barədə mərkəzi hakimiyyət məlumatlandırılmayıb.

Bütün qoyulmasını şəxsi təşəbbüs adlandırırlar. Lakin istənilən halda abidə qeyri-qanun qoyulub və mütləq götürülməlidir”.

Müharibə veteranı bütün mütləq götürülməliyini vurğulayıb: “Çünki hakimiyyət bu məsələyə loyallıq qala bilməz. Bu, dövlətə meydan oxumaqdır. Gürcüstan ictimaiyyəti də bütün ıncılmasını tənqid edir. Bu addımın məqsədi Gürcüstan və Azərbaycanın arasını vurmaq, respublikamızda yaşayan millətləri qarşı-qarşıya qoymaq və qeyri-sabitlik yaratmaqdır”.

“Xalq qəzeti”



Mixail Avaqyan Abxaziyada gürcülərə qarşı döyüşüb, hərbi cinayətkar olub. Ona Gürcüstanda qoyulan büst götürülməlidir...

Bu fikirləri M.Avaqyanın büstünə qarşı keçirilmiş etiraz aksiyasında

Azərbaycanın iki ən bolsulu çayı – Kür və Arazın arasındakı bərəkətli Mil və Muğanın torpaqlarında yerləşən İmişli rayonu ölkəmizin həm aqrar, həm də emal sənayesi sahəsində böyük potensiala malik bölgələrindən biridir. Burada torpağa, yurda qəlbən bağlı çox sayda fermerlər, əmək kollektivləri son illər dövlətin daim artan diqqət və qayğısı sayəsində bir-birindən fərəhli uğurlar əldə edirlər.

Sırr deyil ki, suyun hər bir damcısında böyük bir ummanın xassələri əks olunduğu kimi, müstəqil Azərbaycanda son illər həyatın bütün sahələrində əldə olunan uğurlar, digər bölgələrimiz kimi, İmişli rayonunun da ictimai-siyasi, iqtisadi, mədəni həyatında öz təcəssümünü tapıb. Belə ki, rayonda dövlət və özəl sərmayələrin hesabına çox sayda yeni istehsal müəssisələri açılıb, yeni infrastruktur layihələri uğurla icra olunub. Nəticədə, əhalinin məşğulluğu yüksəlib, rifah halı nəzərəcarpan dərəcədə yaxşılaşıb.

Dövlətçiliyə sədaqətli insanlar

İmişlidə hər kəs əmindir ki, bütün bu parlaq uğurlar ulu öndər Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Təsədüfi deyil ki, İmişliyə budəfəki gəlişim zamanı görüşdüyüm

Gənclər sabaha ümidlə baxırlar

İmişliyə gələndə adətən Gənclər və İdman İdarəsində olmağı özümə borc bilərəm. Qeyd etmək lazımdır ki, İmişli gəncləri də çox təşəbbüskar və kreativdirlər. Nə gizlədim, hər bir görüş zamanı onların səmimiyyəti, işgüzarlığı mənə də sirayət edir, ovqatımı yüksəldir. İmişli Rayon Gənclər və İdman



çoxsaylı rayon sakinlərinin, ziyalıların dilindən dövlətimizin, möhtərəm Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətdən dərin razılıq hissələrini ifadə edən fikir və rəylər eşitdim.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev söhbət zamanı dedi ki, 2018-ci il də rayon əhalisi üçün xüsusilə əlamətdar olub. Belə ki, ötən il ölkəmizdə keçirilən prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi prosesində ölkəmizin hər yerində olduğu kimi, İmişli əhalisi də böyük fəallıq göstərərək rayon prezident seçkilərinin nəticələrinə görə respublikamızda öncül yerlərdən birini tutub.

Prezident İlham Əliyevin ötən il İmişli rayonuna növbəti səfəri rayon əhalisi tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılanıb. Dövlət başçısının iştirakı ilə rayon mərkəzində "ASAN Həyat" kompleksinin və Bayraq Muzeyinin açılışı olub. Bundan başqa, ölkə Prezidenti bir sıra yeni mühüm obyektlərin açılışını edib, rayon fəalları ilə görüşüb, öz dəyərli məsləhətlərini verib.

Yeri gəlmişkən, bu günlərdə İmişli Rayon İcra Hakimiyyətinin 2018-ci il ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında RIH başçısı dərin əminliklə bildirib ki, imişlililər bundan sonra da böyük quruculuq əzmi ilə qurub yaradacaq, dövlət başçısının onlara göstərdiyi diqqət və qayğıya yüksək əmək nailiyyətləri ilə cavab verəcəklər.

İdarəsinin rəisi Ceyhun Əbdülovu bu dəfə də yüksək xoş ovqatda gördüm. Fəxrli dedi ki, o, bu il fevralın 1-də



2 Fevral Gənclər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilən təntənəli tədbirin iştirakçıları arasında olmasından sonsuz qürur duyur və bunu bütün ömrü boyu unutmayacaq.

Ceyhunun sözlərinə görə, bütün tədbir iştirakçıları kimi, o da möhtərəm Prezidentin dərin məzmunlu, parlaq çıxışından çox təsirlənib. Cənab Prezident tövsiyə edib ki, gənclər öz üzərlərində çox çalışmalı, bilik və bacarıqlarını artırmalı, Vətənə, dövlətçiliyə xidmət və

sədaqətləri ilə nümunə olmalıdırlar.

O, sonra qeyd etdi ki, gənclər hazırda rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Rayon Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin layiqli vətəndaş kimi yetişmələri üçün bir-birindən milli-mənəvi, əxlaqi dəyərlərimizin təbliği, vətənpərvərlik mövzularında maraqlı, yadda qalan tədbirlər keçirməyə çalışır.

sakinləri həvəslə iştirak edirlər.

Rayonda sayılıb-seçilən ağsaqqallardan biri Sabir İsgəndərovun sözlərinə görə, təkcə İmişli şəhəri deyil, rayonun, demək olar ki, bütün kəndlərində geniş abadlıq işləri görülüb. Sabir müəllimin sözlərinə görə, əhali arasında ən çox razılıq doğuran məsələlərdən biri rayonda yol tikintisinin vüsət almasıdır. Ağsaqqal bu barədə fərəhə dedi:

İmişli: uğurlar gərgin əməkədən xəbər verir



Şəhər günbəgün gözəlləşir

Bu gün İmişli şəhəri Azərbaycanın ən abad və yaşayışlı rayon mərkəzlərindən biri sayılır. Təqdirəlayiq haldır ki, rayonda son illər geniş vüsət alan tikinti-quruculuq, abadlıq işlərində böyükdən-küçiyə rayon

– Heç kim təsəvvür etmirdi ki, İmişli rayonunda qısa vaxt ərzində bu qədər rahat və abad yollar inşa etmək mümkünür. Sağ olsunlar!

Bu yaxınlarda isə yol inşaatçıları 14 kilometrlik rayon mərkəzi ilə Yalavac, Rəsullu, Göbəktala, Şahverdi, Bəhrəmtəpə, Qaragüvəndikli kəndlərini birləşdirən yolda təmir işlərini başa çatdıraraq həmin yaşayış məntəqələrinin sakinlərini sevindiriblər.

Son illər əhalinin içməli su ilə təchizatı sahəsində də xeyli iş görüldü. İmişli şəhərində su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilib.

Hazırda şəhərin bütün küçə və məhəllələri içməli su ilə təmin olunub. Dövlət proqramına əsasən Göbəktala kəndində 11, Şahverdi kəndində 12, Rəsullu kəndində 7 və Məhəmmədli kəndində isə 6 bulaq tipli su dirəkləri quraşdırılıb.



manatlıq məhsul istehsal edilib ki, bunun da 26 faizi kənd təsərrüfatı, 46,3 faizi sənaye, qalanı isə digər sahələrin payına düşür.

Maraqlıdır ki, İmişli rayonu əsasən aqrar rayon olmasına baxmayaraq, bu gün burada sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Ötən il rayonda istehsal olunan sənaye məhsulunun 93,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda kənd təsərrüfatı inkişaf etmişdir. 2018-ci ildə heyvandarlıq və quşçuluq

sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 95 min, qoyunların sayı 254 min, quşların sayı isə 1 milyon 181 min baş olmuşdur. Ət istehsalı (diri çəkiddə) 7345 ton, süd istehsalı 49632,8 ton, yumurta istehsalı isə 40 min 625 ədəd olmuşdur.

Rayonda pambıqçılığın şöhrəti bərpa olunmaqdadır. Sahənin inkişafı əhalinin məşğulluğunun yüksəlməsinə, gəlirlərinin artmasına təsir göstərir. Ötən il İmişli rayonunda sahələrdən 18 min 575 ton pambıq yığılmışdır.

İmişli rayonunda təkcə 2018-ci ildə 2464 iş yeri açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, il ərzində 375 nəfər daimi işlə təmin olunmuş, gəlirləri ehtiyac meyarından aşağı olan 429 ailəyə ünvanlı sosial yardım verilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri başa çatdırılaraq, növbəlik əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə paylanmışdır.

Rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təchizatı davamlı olaraq yaxşılaşdırılır. 2018-ci il ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmşu dayaq və naqillər yenisi ilə əvəzlənmiş, yeni güc mərkəzləri yaradılmışdır.

Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda

2018-ci il ərzində 218 yeni fərdi ev, 15 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir.

Göründüyü kimi, bu gün İmişli rayonu inkişaf və tərəqqi yolundadır. Bu uğurlar düzgün idarəçilik, gərgin əmək və zəhmət hesabına əldə olunub. İmişlililər bu uğurları daha da artırmaq, yeni, daha yüksək hədəflər əldə etmək əzmindədirlər.

Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri

Azərbaycanda memarlıq ənənələri uğurla davam etdirilir

□ **Bu gün ölkəmizdə şəhərsalmanın yeni, müasir formaları uğurla tətbiq olunur. Şəhər və region mərkəzlərində yeni binalar inşa edilir, parklar xiyabanlar salınır. Ötən illərin memarlıq uğurları ilə bağlı suallarımızı Türkdillil Ölkələrin Beynəlxalq Araşdırmaları Emlər Akademiyasının professoru, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr müəllifi, memar Cahid Həsənov cavablandırır.**

– **Cahid müəllim ötən il memarlığımızın hansı layihələri həyata vəsiqə almışdır?**

– Əvvəla, onu deyim ki, son illər Azərbaycanda memarlıq və şəhərsalma ilə bağlı görülən işlərə nəzər saldıqda bu sahədə yeni uğurlu layihələrin həyata keçirilməsinin şahidi olur. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse – prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın memarlıq sahəsinə diqqət və qayğıları, onların dəyərli təklifləri, ideyaları sayəsində yaranmış memarlıq abidələri hələ bir çox onilliklər öz bənzərsizliyini və müasirliyini qoruyub saxlayacaq.

Dünyanın əksər şəhərlərində müxtəlif təyinatlı, əzəmətli binalar tikilib istismara verilir. Baxmayaraq ki, onlar insanlara rahatlıq bəxş edir, əslində isə müasir memarlıq nöqteyi – nəzərdən o qədər də diqqət çəkmir.

Azərbaycanda son illər tikilmiş onlarca tikili, dediyim kimi, təkcə milli memarlığımıza deyil, hətta dünya memarlığına böyük

təhfidir. Kristal Holl, Xalça Muzeyi, "Alov qüllələri" kompleksi, Olimpiya stadionu, Bakı Konqres zalı, dünya memarlığında bu günədək rastlaşmadığımız, beş təbiəti özündə eyni zamanda, müxtəlif rəqurslardan əks etdirən



dünya şöhrətli Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzi və sair.

Son illər regionlarımızda da müxtəlif şəhərsalma nümunələri yaranmışdır ki, onlar böyük maraqla qarşılanmışdır.

– **Son illər ərzində sizin də memar kimi uğurlu layihələriniz olub.**

– Gəncə şəhərində inşa olunmuş "Əli və Nino" abidə kompleksi, Ağstafa rayonunda Musiqi və Mədəniyyət Mərkəzi, Sumqayıt bulvarında digər həmmüəlliflərlə birgə layihələrimiz əsasında salınmış Sumqayıt bulvarı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

2018–ci ildə işləyib başa çatdırdığım "Sarı gəlin" abidə kompleksi layihəsi barədə mətbuatda məlumat vermmişəm. Bu gün bədnam qonşularımız Azərbaycanın bu məşhur mahnısını öz adlarına çıxarmaq istəyirlər. Mən də qərara gəldim ki, "Sarı gəlin" abidə kompleksini yaradaq. Bunun üçün bir layihə işləyib hazırladım. Biz mədəni dəyərlərimizi hər vaxtla qoruma-lyırıq. Bu abidə qoyulandan sonra onun ərazisində beynəlxalq musiqi festivalı da keçirmək olar.

– **Bu il memarlıq və şəhərsalmanın hansı yeniliklər gözənilir?**

– Heç şübhəsiz ki, bu

sahədə inkişaf tendensiya-sı davam etdiriləcək. Bir çox genişmiqyaslı layihələr işiq üzü görəcək. Onu da deyim ki, təkcə Bakı şəhərində deyil, regionlarımızda – Sumqayıt, Gəncə, Şamaxı, Astara kimi rayonlarda da yeni layihələr əsasında müasir tipli memarlıq abidələri, parklar, xiyabanlar inşa ediləcək. Qaradağ rayonu ərazisində inşa olunan beynəlxalq əhəmiyyətli obyektlərin tikintisi Bakını şəhər sıxlığından azad edəcək.

Bu gün ölkəmizə turistlərin cəlb olunması üçün beynəlxalq mövzulu kiçik həcmli parkların, komplekslərin salınmasına böyük ehtiyac var. Mən də bu istiqamətdə bir neçə layihə işləmişəm. Onlardan ikisi Şamaxı və Şəki şəhərlərində dünya şöhrətli səyyah Aleksandr Düma adına park və bu parkların ərazisində böyük yazıçıya heykəlin qoyulmasıdır. Aleksandr Düma Şamaxıda olarkən yerli şairlərlə görüşmüş, söhbətlər aparmışdır. Məhz elə söhbət gedişatını heykəl kompozisiyada verməyə çalışmışam. Bu kompleksin Şamaxı şəhərinin girişində yaşıllıq qoynunda inşa olunmasını arzu edirəm. Və eləcə də Şəkidə.

Məşhur sovet kinosu ulduzlarından A.Mironov və Y.Nikulinin çəkildikləri "Brilyant əl" filminin bir hissəsi İçərişəhərdə lentə



alınmışdır. Çəkilişlərin aparıldığı ərazidə bu məşhur aktyorların hər ikisinə heykəl ucaldılması ilə bağlı layihə hazırlamışam. Bunları ona görə əhəmiyyətli hesab edirəm ki, xarici ölkə turistləri üçün də bu abidələr böyük maraq doğuracaq.

İşğal altındakı şəhərlərimiz azad olunduqdan sonra bərpa ediləcək. Bildiyimə görə, həmin yaşayış məntəqələrinin bərpa planları da hazırlanmışdır. Söz yox ki, bərpa layihələrində parkların, xiyabanların da inşa olunması nəzərdə tutulub. Mən də, işğal olunmuş ərazilərimizdə, şəhər və qəsəbələrimizdə Qələbə ilə bağlı parkların layihələrini işləyirəm. Burada yalnız xeyrin şəərə, ağır qa-

raya, sülhsevər xalqın işğalçıya qalibiyyətini göstərəcək heykəllər, kompozisiyalar olacaqdır.

Onu da deyim ki, qələbə parklarını artıq məzarlıq müstəvisindən çıxartmaq lazımdır. Mən hətta layihələndirdiyim bu parklarda rəngarəng, çil–çıraqlı fəvvarələr də olacaq ki, bu parklar gündəlik həyatımızda hər kəsin gedəcəyi bir məkan olsun. Onlar uşaqların, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunda böyüməsinə birbaşa təsir etsin. Eləcə də, beynəlxalq turizmin inkişafı üçün imkanlar yaratsın.

Müəssisəni yazdı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

Birillik fəaliyyətə nəzər yetirildi

□ *Azərbaycan İlahiyyət İnstitutunun birillik fəaliyyətinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşçin, Bakı Dağ Yəhudiləri İcmasıının sədri Milix Yevdayev, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri və digər məsul şəxslər iştirak ediblər.*

üçün əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Bakı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşçin institutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyinə ümidvar olduğunu bildirdi. Bakı Dağ Yəhudiləri İcmasıının sədri Milix Yevdayev qeyd etdi ki, Aİİ-nin yaradılması ilə



Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Aİİ-nin rektoru, ilahiyyət üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd etdi ki, institutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin mantiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkil sahəsində yüksəkixitəsli kadrların hazırlanmasını təmin etməkdir. Rəktor ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı. Bildirdi ki, Aİİ-nin yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının mühüm göstəricilərindən biridir. Qeyd edildi ki, institutun əsas məqsədlərindən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirməsidir. Bunun üçün konfrans, diskussiya və təlimlər keçirməklə yanaşı, digər qabaqçılı ölkələrin təcrübələri öyrənilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı institutun birillik fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki,

Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən belə bir institutun yaradılmasına ehtiyac var idi: “Ümid edirəm ki, İlahiyyət İnstitutu yüksəkixitəsli kadrların hazırlanması üçün əlverişli təhsil mühiti yaradacaq. Gənclərimizin hər hansı bir ölkəyə dini təhsil almağa getməsinə ehtiyac qalmayacaq. Sonda komitə sədri Aİİ-nin rektoruna “Quranı Kərim atması”nı hədiyyə etdi. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfiqarov Azərbaycanın din sahəsində uğurlu siyasət həyata keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyirdualarını çatdıraraq, İlahiyyət İnstitutunun yaradılmasını ölkəmiz

Azərbaycanda milli-mənəvi, dini dəyərləri qoruyan və təbliğ edən din xadimləri yetişəcək. Milli Məclisin deputatı Fazil Mustafa sağlın və müasir dünyagörüşlü pedaqoqların fəaliyyət göstərdüyü institutun Azərbaycan cəmiyyətində dini maarifçiliyin inkişafında əhəmiyyətli rolu olacağına inandığını bildirdi. Avropa Yəhudiləri İcmasıının sədri Aleksandr Şarovski, Albaniya Udi Xristian İcmasıının sədri Robert Mobilii, Gürcü Yəhudilərinin Bakı Dini İcmasıının sədri Abik Çaruxçev çıxış edərkən, Aİİ-nin yaranması və fəaliyyətinin bir illiyi münasibətilə institut kollektivini təbrik etdilər. Sonda Azərbaycan İlahiyyət İnstitutunun fəaliyyəti ilə bağlı “Dəyərlərin işi ilə” sənədli filmi nümayiş olundu.

Əfsanə **BAYRAMQIZI,** “Xalq qəzeti”

Zərdab Rayon Mərkəzi Xəstəxanası aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR:

Tender 3 (üç) lot üzrə keçirilir. Lot- 1. Bərk inventarların satılınması.
Lot-2. Avadanlıqların satılınması.
Lot-3. Digər maşın və avadanlıqların satılınması.
Tenderdə iştirak etmək üçün iddiaçılar lot-1, lot-2 və lot-3-ün hər birinə 100 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Zərdab rayonu, Azərbaycan küçəsi 49 nömrəli ünvan-da yerləşən Zərdab Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər. Əlaqələndirici şəxs - Teymurova Xəvər Nuru qızı, əlaqə telefonu - (050) 785-86-96. İddiaçılar iştirak haqlarının aşağıdakı hesabına köçürməlidirlər. H/h-AZ80AİİB 320510194446002014 VÖEN - 5300060531 Bank -"Kapital Bank" ASC-nin Zərdab filiali Kod- 20468 VÖEN-99000003611 M/h- AZ37NABZ 013501000000000001944 S.W.I.F.T. BİK AİİBAZZX İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün ərizə; – tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; – tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); – tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü

müddətində qüvvədə olmalıdır); – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; – iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; – iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı; – iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri və mənfəət vergisinin bəyannaməsi; – iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatının vacibliyi. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 9 aprel 2019-cu il saat 17.00-a qədər Zərdab rayonu, Azərbaycan küçəsi 49 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 10 aprel 2019-cu il saat 16.00-da Zərdab rayonu, Azərbaycan küçəsi 49 nömrəli ünvanda yerləşən Zərdab Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

AMEA-nın Mərkəzi Elmi Kitabxanası mühafizə işlərinin təşkilinin satılınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. Lot- 1. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizə işlərinin təşkilinin satılınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: –aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları. Tenderdə iştirak etmək üçün iddiaçılar 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, H.Cavid prospekti 129 nömrəli ünvan-dan ala bilərlər. Əlaqələndirici şəxs – Gülnaz Babayeva, əlaqə telefonu – 537-19-82. İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər. BANK – ABB-nin Yasamal filiali M/h – AZ03NABZ 013501000000000002944 H/h – AZ71C- TRE00000000000004138415 VÖEN – (bank) 99000001881 Kod – 805562 VÖEN – 1300308521 SWIFT – İBAZAZZX İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün ərizə; – tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; – tender təklifi (zərflərin açıldığı

gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); – tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); – iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; – iddiaçının son bir il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı; – iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi; – iddiaçının müvafiq işləri yerinə yetirmək üçün lisenziyasının surəti. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 aprel 2019-cu il saat 17.00-a qədər Bakı, H.Cavid prospekti 129 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 2 aprel 2019-cu il saat 10.00-da Bakı, H.Cavid prospekti 129 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC

2019-cu ildə laboratoriya avadanlıqlarının, laboratoriya avadanlıqları üçün ehtiyat hissələrinin, reaktiv və digər laborator ləvazimatların satılınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir. Lot-1. Laboratoriya avadanlıqlarının satılınması. Lot-2. Laboratoriya avadanlıqları üçün ehtiyat hissələrinin satılınması. Lot-3. Reaktiv və digər laborator ləvazimatların satılınması. Avadanlıqların alınması müddəti – 2019-cu il ərzindədir. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-dən (əlaqələndirici şəxs- Xəlilov Vüqar İlqar oğlundan, telefon- (596-05-20)) ala bilərlər. İştirak haqqı hər bir lot üçün 300 manatdır. TƏŞKİLAT- “ANALİTIK EKSPERTİ-ZA MƏRKƏZİ” MMC H/h- AZ95I-BAZ38090019449693913207

VÖEN- 1300805451 BANK- “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin NƏSİMİ FİLİALI KOD- 805614 VÖEN- 9900001881 M/h- AZ03NABZ01350100000000002944 S.W.I.F.T- BİK İBAZAZ ZX İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün yazılı müraciət; – tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; – tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); – tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; – iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; – iddiaçının son bir ildəki maliyyə

vəziyyəti haqqında bank arayışı; – iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial təsdiq olunmuş halda); Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il martın 14-ü saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-cu il aprelin 1-i saat 17.00-a qədər, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 2019-cu il aprelin 2-si saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“Azintelecom” MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Lot-1.Şəbəkə təhlükəsizliyinin mərkəzi idarəetmə proqram təminatına texniki dəstək, trafiklin təhlükəsizliyinə nəzarət və təhlil xidmətinin satılınması. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər -Kamil Bektəzadə və Vüqar Yehyazadədən) telefon - 012 200 00 7472) ünvandan ala bilərlər. İştirak haqqı 1500 manatdır. H/h- AZ30AZ-PO91015461200420100063 VÖEN- 9900048721 Bank- “Azərpoçt” MMC PF 1 Kod- 691011 VÖEN-9900037711

M/h- AZ76NABZ0135010000000009494 S.W.I.F.T-AZPOAZ22 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: –tenderdə iştirak etmək üçün yazılı müraciət; –tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; –tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); –tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); –Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; –sosial Mədafiə Fonduna borcun olub-olmaması barədə arayış; –iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; –iddiaçının tam adı ,hüquqi statusu,

nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; –əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 mart 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 1 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74, “Azintelecom” MMC-nin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının 2018-ci il dekabrın 20-dən bir ay müddətinə elan etdiyi stimullaşdırıcı lotereya kampaniyasının qalibləri

S/N	Müştəri kodu	Müştərilərin soyadı	Uduş
1	9433610	İBRAHİMOVA L.	100 AZN
2	2741621	ƏSƏDOVA A.	100 AZN
3	9887889	RƏCƏBOVA A.	100 AZN
4	6221903	ƏLİYEV F.	100 AZN
5	9144785	QULİYEV Ş.	100 AZN
6	6028468	MUSTAFAYEV C.	100 AZN
7	5681635	MEHDİYEV A.	100 AZN
8	9286314	QOCAYEV M.	100 AZN
9	2425265	SƏMƏDOVA D.	100 AZN
10	5764135	QARAŞOV T.	100 AZN
11	9415111	BUDAQOVA N.	100 AZN
12	6197662	ALLAHVERDİYEV S.	100 AZN
13	5814042	RÜSTƏMOVA G.	100 AZN
14	1101562	İSMAYİLOV E.	100 AZN
15	5999725	AYDAYEV N.	100 AZN
16	3136529	SEYİDMƏMMƏDOĞLU H.	100 AZN
17	2130042	MƏMMƏDLİ Ş.	100 AZN
18	9211608	VƏLİYEV M.	100 AZN
19	9555024	CAVADOV S.	100 AZN
20	2504811	ABDULLAYEVA M.	100 AZN
21	3254897	SADİQOV T.	100 AZN
22	9268480	AĞAMƏLİYEV N.	100 AZN
23	2605455	QURBANOV R.	100 AZN
24	1835335	MAXNO Y.	100 AZN
25	5767539	MUXTAROV İ.	100 AZN
26	6171450	ASLANOVA Z.	100 AZN
27	1817369	BƏDƏLOVA A.	100 AZN
28	9270779	SALAMOV F.	100 AZN
29	1825724	QAYIBOV S.	100 AZN
30	2214707	EMİN L.	100 AZN
31	4068042	XANBABAYEV N.	100 AZN
32	1825319	BƏŞİROVA S.	100 AZN
33	6144110	KOROVİN A.	100 AZN
34	9474080	ABDULLAYEV H.	100 AZN
35	9081608	RƏHİMLİ V.	100 AZN
36	5783791	İSMAYILZADƏ S.	100 AZN
37	9403362	SÜLEYMANOVA N.	100 AZN
38	9270557	ƏLƏKBƏROV S.	100 AZN
39	6116459	SƏMƏDOVA G.	100 AZN
40	3002286	QULİYEV R.	100 AZN
41	1402471	BAYRAMOV K.	100 AZN
42	1846454	İMANOV O.	100 AZN
43	2125540	HƏSƏNOVA X.	100 AZN
44	2243782	MUSTAFAYEVA L.	100 AZN
45	2232549	KƏRİMOVA C.	100 AZN
46	5674512	TEYMUROV T.	100 AZN
47	1503568	ƏLƏKBƏROV M.	100 AZN
48	3007483	ƏHƏDOV Y.	100 AZN
49	3005474	HƏSƏNƏLİZADƏ Ş.	100 AZN

50	9965407	EYYUBOV V.	100 AZN
51	1106762	MUHAMMAD W.	100 AZN
52	1113296	ƏLİZADƏ N.	100 AZN
53	2125204	YAQUBOVA S.	100 AZN
54	2436418	MƏMMƏDOVA G.	100 AZN
55	9874775	HƏSƏNLİ Ş.	100 AZN
56	1122871	QARAYEV P.	100 AZN
57	9705002	ƏLİYEV R.	100 AZN
58	6187211	BAĞIROVA G.	100 AZN
59	1402218	SÜLEYMANOVA Ş.	100 AZN
60	1835536	NICHOLAS I.	100 AZN
61	4013874	AĞAYEV Ə.	200 AZN
62	9297138	SƏFƏROV T.	200 AZN
63	9529928	MƏMMƏDYAROV M.	200 AZN
64	1707264	ƏSGƏROV T.	200 AZN
65	3181009	ƏSGƏROVA A.	200 AZN
66	9543102	MƏMMƏDOV Ə.	200 AZN
67	3751449	KƏRİMOV K.	200 AZN
68	6070639	ALLAHVERDİYEV T.	200 AZN
69	1112951	QURBANOV R.	200 AZN
70	9142909	QASIMOV Q.	200 AZN
71	1872569	OCAQLI N.	200 AZN
72	9211897	USUBOV C.	200 AZN
73	9031369	QÜRBƏTOV E.	200 AZN
74	5943152	MANAFOV A.	200 AZN
75	2127299	RZAZADƏ Ş.	200 AZN
76	9232424	NƏSRULLAYEVA N.	300 AZN
77	6171757	BURRINI M.	300 AZN
78	9031804	BƏDİRBƏYLİ F.	300 AZN
79	9038136	ƏSGƏROV R.	300 AZN
80	1845662	QURBANOVA N.	300 AZN
81	5857655	AĞAYEVA A.	300 AZN
82	9150523	ƏHMƏDOV Z.	300 AZN
83	1816430	MİKAYİLOVA F.	300 AZN
84	2406965	ƏLƏKBƏROV R.	300 AZN
85	5763094	QURBANOV A.	300 AZN
86	6203956	KƏRİMOV K.	500 AZN
87	3129296	HƏSƏNOV R.	500 AZN
88	5895726	MUSAYEV C.	500 AZN
89	5766647	MƏMMƏDOV T.	500 AZN
90	2300384	NƏBİYEVA T.	500 AZN
91	9459205	ƏHMƏDOVA A.	1000 AZN
92	3453144	ŞİRİNOV T.	1000 AZN
93	2741555	ƏSƏDOV N.	1000 AZN
94	9412567	VƏLİYEV R.	Samsung S9+
95	9939779	TƏHMƏZOV S.	Samsung S9+
96	5998304	BEHBUDOV N.	Iphone X
97	1122273	QƏMBƏROV R.	Iphone X
98	1826083	XƏLİLOVA A.	Macbook
99	9184651	QOLDMAN T.	Macbook
100	9404666	QƏDİMBƏYLİ M.	Bali adasına 2 nəfərlik səyahət paketi

Xarici xəbərlər

ABŞ

NASA yeni kosmik missiyaya hazırlaşır



ABŞ Milli Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ay və Mars planetlərinə uzunmüddətli missiyalarla yeni kosmik heyətlər göndərməyi planlaşdırır. Bu barədə NASA-nın nümayəndəsi Cim Bridenstine məlumat verib. NASA rəsmisi Aya yenidən pilotlu missiya göndərilməsi və astronavtların orada uzun müddət qalması üzrə hazırlıq işlərinin görüldüyünü açıqlayıb.

Məlumatı CNN yayıb.

“Coca-Cola”dan yenilik



“hibrid”ini xoşlayıb.

Yeni məhsul fevralın 25-də bütün dünyada satışa çıxarılaçaq və şüşə bankalarda, habelə plastik butulkalarda təqdim ediləcək.

Xəbəri “BBC.com” verib.

“Coca-Cola” şirkəti son on ildə ilk dəfə yeni ətirə və dadla malik məhsul təqdim edəcək. Bildirilir ki, “Orange Vanilla” adlı məhsul portağal və vanil dadı verəcək. Şirkətin məlumatına görə, burada moruq, limon və zəncəfil dadları da testləşdirilib, lakin foks-grup məhz vanil və portağalın

Fransa

Parisdə növbəti retro avtosərgi

Fransa paytaxtında 44-cü retro avtomobil sərgisi keçirilir. Builki sərgidə 650 kolleksiyaçı və 100 klub 600-dək avtomobilini nümayiş etdirir. Bu il sərgiyə 120 min xarici və yerli ziyarətçinin gələcəyi gözlənilir.

Qeyd edək ki, retro sərgidə minik avtomobilləri ilə yanaşı, tanklar, yük maşınları, motosikletlər və sportkarlar da nümayiş olunur. Sərgi bu gün başa çatacaq.

Xəbəri “10times.com” verib.



Türkiyə

Təlim gəmisi hazırlanıb



dartılara cavab verir.

Məlumatı “Anadolu” agentliyi yayıb.

İstanbuldakı Tuzla gəmi tərsanəsində “Ufuk” adlı təlim-tədris gəmisinin suya buraxılması münasibətilə mərasim keçirilib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Qeyd edilir ki, Türkiyənin gəmiçilik sənayesinin istehsalı olan “Ufuk” ən yüksək standartlara cavab verir.

İspaniya

Ən çox qazanan məşqçi

Avropa çempionatlarında ən çox qazanan məşqçilərin siyahısı açıqlanıb. Bildirilir ki, siyahıya İspaniyanın “Atletiko” klubunun məşqçisi Dieqo Simeone başçılıq edir. Onun aylıq məvacibi 3,3 milyon avro təşkil edir. İkinci pillədə “Barselona”nın məşqçisi Ernesto Valverde (2 milyon avro), üçüncü sırada isə “Mançester Siti”nin məşqçisi Pep Qvardiola (1,9 milyon avro) qərarlaşıb.

Xəbəri “Eurosport” verib.



Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

GƏDƏBƏY: SƏYYAR QƏBULDAN HAMI RAZI QALDI...

Gədəbəy

Rayon İcra Hakimiyyəti başçısının Novoivanovka kəndində keçirdiyi növbəti səyyar qəbul özünün səmimiyyəti və işgüzarlığı ilə yadda qaldı.

Rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə kimin üreyində nə varsa dedi. Biri kəndin problemlərindən danışdı. Bir başqaşı fərdi xahişini dilə gətirdi, başqa birisi təklif irəli sürdü...



Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev hamını diqqətlə, sonadək dinlədi. Dedi ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi,

Gədəbəy rayonunda da inkişaf var, sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir və bu səyyar qəbullar da ölkə başçısının tövsiyəsi və tapşırıqları ilə təşkil olunur.

Məqsəd sizin problemlərlə daha yaxından məşğul olmaq və onları operativ qaydada həll etməkdir.

İcra başçısı səsləndirilən müraciətlərin araşdırılaraq həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tapşırıqlarını verdi. Bir sıra məsələlər elə yerində həll olundu.

Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Beynəlxalq konfransın bir bölməsi Aqrar Universitetdə təşkil olunacaq

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncə şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Qonağı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işləri üzrə prorektor, dosent Anar

Hətəmov təhsil müəssisəsinin tarixi, müasir vəziyyəti, maddi-texniki bazası, tələbələrin asudə vaxtlarının səmərəli təşkilindən danışdı.



Böyük Britaniya Avropa İttifaqından çıxarsa, bu ölkənin iqtisadi inkişaf sürətində azalma müşahidə olunacaq. “Euronews” agentliyi xəbəri “İngiltərə bankı”nın rəhbəri Mark Karniyə istinadən yayıb.

M.Karni həmçinin bildirib ki, Böyük Britaniya iqtisadiyyatı “Brexit”lə bağlı qarşıdakı qeyri-müəyyənlikdən sonra öz inkişafını davam etdirməyə çalışacaq.

Qeyd edək ki, 2019-cu il üçün Britaniyada ümumi daxili məhsulun (ÜDM) artımı 1,2 faiz səviyyəsində proqnozlaşdırılır. Yeri gəlmişkən, əvvəllər bu göstəricinin 1,7

faiz olacağı ehtimal olunurdu.

Britaniyalı bankir “Brexit”in mümkün təsirləri barədə danışarkən deyib: “Brexit”in ölkə iqtisadiyyatında yaratdığı qismətdəli tərəddüdlər biznes üçün müəyyən gərginliyə səbəb olacaq. M.Karninin sözlərinə görə, ölkə şirkətləri gözlənilməz xərclərə ciddi hazırlaşsa da, Britaniya iqtisadiyyatı, bütövlükdə nə “sərt Brexit”ə, nə də “keçid dövrü”nə hazırdır.

M. HACIXANLI,
“Xalq qəzeti”

Mark KARNİ:

“Brexit” Böyük Britaniyanın inkişaf sürətini zəiflədəcək

Yeri gəlmişkən, ÜDM-in artım sürətinin azalmasına baxmayaraq, “İngiltərə bankı” əsas kredit faizlərini əvvəlki kimi 0,75 faiz səviyyəsində saxlayıb.

İqtisadçılar enerji daşıyıcılarının qiymətlərinin artımındakı zəifləmə hesabına yaxın aylarda ölkədə inflyasiyanın iki faizdən aşağı səviyyədə qalacağını düşünürlər.

M. HACIXANLI,
“Xalq qəzeti”

Çexiya öz hərbiçilərini Əfqanıstandan çıxara bilər

Çexiyanın müdafiə naziri Lubomir Metnar jurnalistlərə açıqlamasında bildirib ki, əgər ABŞ əsgərləri Əfqanıstanı tərk edəcəksə, o zaman Çexiya da öz hərbiçilərini bu ölkədən çıxaracaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, hazırda NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyasına 250 çexiyalı əsgər cəlb olunub. 2020-ci ilə qədər milli kontingentin şəxsi heyətini 390 nəfərə çatdırmaq planlaşdırılırdı.

Bir qəder əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərlə söhbətində Əfqanıstan hakimiyyəti ilə “Taliban” hərəkatı arasında

sülh sazişi imzalanacağı təqdirdə amerikalı hərbiçiləri bu ölkədən çıxarmaq niyyətində olduğunu bildirmişdi.

Yanvar ayında “Taliban” hərəkatı ilə Dohada keçirilən danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zal-may Xəlilzad “The New York Times” qəzetinə müsahibəsində sülh sazişi çərçivəsində tərəflər arasında



prinsipial razılaşmaların əldə olduğunu demişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14

minədək amerikalı hərbi xidmət edir. Onlar hərbi əməliyyatlardan başqa, ölkənin güc strukturlarının hazırlığı ilə məşğul olurlar. Bundan əlavə, Əfqanıstanda NATO-ya üzv

ölkələrin təxminən 16 min nəfərlik kontingenti var.

Rövşən ATAĞİŞİYEV,
“Xalq qəzeti”

Hava proqnozu

Fevralın 10-da

Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin şəhər və axşam yarımadasının bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gecə 3-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm cıva sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağintılı olacaq, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Balaken, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə yağintılı olacağı, qar yağacağı gözlənilir. Gündüz

əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göygay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacaq, gecə dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şəhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.



Liderlər miqrasiya böhranını müzakirə ediblər

“Euronews” agentliyinin yaydığı məlumata görə, Almaniya Kansleri Angela Merkel Slovakiyanın Baş naziri Peter Pelleqrinin dəvəti ilə Vişeqrad dördlüyü ölkələrinin sammitində iştirak etmək üçün Bratislavaya səfər edib. Vişeqrad dördlüyünün liderləri A.Merkellə birgə miqrasiya böhranını müzakirə ediblər.

Mənə qeyd edir ki, xanım Merkel dördlüyə daxil olan Macarıstan, Slovakiya, Polşa və Çexiyanın Baş nazirləri ilə görüşüb. Liderlərin əsas müzakirə mövzusu miqrasiya böhranı ilə mübarizə yolları olub. Çexiyanın baş naziri Andrey Babiş və onun slovakiyalı həmkarı Peter Pelleqrini Avropada təhlükəsizliyin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Andrey Babiş Rumıniya və Bolqarıstanın da Şengen zonasına daxil edilməsinə vacib sayıb. Angela Merkel də öz növbəsində Avropa İttifaqına daxil olan ölkələrin xarici sərhədlərinin mühafizəsinin vacibliyini vurğulayıb. Almaniya və Vişeqrad dördlüyü ölkələri miqrant axınının qarşısını almaq üçün Mərakeş və digər Şimali Afrika ölkələrinə birgə yardım layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər. Görüş iştirakçıları, həmçinin Avropa Parlamentinə keçiriləcək seçkilər və Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsini də müzakirə ediblər.

Rövşən ATAĞİŞİYEV, “Xalq qəzeti”



İspaniyanın Kataloniya Muxtar Respublikasında iki sərnişin qatarı toqquşub. Hadisə Barselona əyalətinin San-Visente-de Kastelyer ilə Menresoy məntəqələri arasında baş verib.

RIA “Novosti”nin məlumatına görə, hadisə yerinə həkimlər, yangınsöndürənlər və polislər göndərilib. İkinci məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Qəzanın səbəbləri araşdırılır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Allah rəhmət eləsin

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova bacısı

PƏRİXANIM MƏMMƏDOVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

AZƏRTAC İdarə Heyətinin sədri Aslan Aslanov “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova bacısı

PƏRİXANIM MƏMMƏDOVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

AZƏRTAC İdarə Heyətinin sədri Aslan Aslanov Milli Məclisin deputatı İmamverdi İsmayılova əzizi

TAMARA XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

“İdrak” liseyinin kollektivi Günel Löymənovaya qardaşı

SƏBUHİ HƏŞİMOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

“İdrak” liseyinin kollektivi Banuçiçək Hətəmovaya əmisi

BÖYLƏR HƏTƏMOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

“İdrak” liseyinin kollektivi Aynurə Mirəliyevaya atası

AĞAMİR MİRƏLİYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARIŞ 302

QIYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00